



**Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi**  
**Ministry of Foreign Affairs of the Republic of Azerbaijan**

**Viza almaq üçün ərizə-anket**  
**Visa application**

**Qeyd. Blankı doldurarkən, çap hərflərindən istifadə edin.**  
Note. Use block letters to fill in the application form.

**Foto**  
Photo  
(3 x 4)

<b>1. Soyad (pasportda olduğu kimi) / Surname (as in passport)</b>		
<b>2. Ad (pasportda olduğu kimi) / Name (as in passport)</b>		
<b>3. Adınız və soyadınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki adınızı və ya soyadınızı göstərin) /</b> Has your name or surname been changed? (if changed, when and your previous name or surname)		
<b>4. Doğum tarixi (gün, ay, il) /</b> Date of birth (day, month, year)	<b>5. Doğum yeri (şəhər, ölkə) / Place of birth</b> (city, country)	<b>6. Vətəndaşlıq / Citizenship</b>
<b>7. Vətəndaşlığınız dəyişilibmi? (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığınızı göstərin) /</b> Has your citizenship been changed? (if yes, when and your previous citizenship)		
<b>8. Cins / Sex</b> <input type="checkbox"/> <b>kişi / male</b> <input type="checkbox"/> <b>qadın / female</b>	<b>9. Sərhədkeçmə sənədinin növü /</b> Type of travel document <input type="checkbox"/> <b>ümumvətəndaş pasportu / ordinary</b> passport <input type="checkbox"/> <b>xidməti pasport / service (official, special)</b> passport <input type="checkbox"/> <b>diplomatik pasport / diplomatic passport</b> <input type="checkbox"/> <b>digər sərhədkeçmə sənədi / other travel</b> document _____	<b>10. Sərhədkeçmə sənədinin seriyası və</b> <b>nömrəsi / Number of travel document</b>
<b>11. Sərhədkeçmə sənədinin verildiyi yer</b> <b>(şəhər, ölkə) / Place of issue (city, country)</b> of travel document	<b>12. Sərhədkeçmə sənədinin verildiyi tarix</b> <b>(gün, ay, il) /Date of issue (day, month, year)</b> of travel document	<b>13. Sərhədkeçmə sənədinin etibarlılığı</b> <b>(gün, ay, il) / Validity of travel document</b> (day, month, year)
<b>14. Son beş il ərzində aldığınız digər vizalar / Other visas issued during the past five years</b>		

<b>15. Ailə vəziyyəti / Marital status</b> <input type="checkbox"/> <b>evli</b> / married <input type="checkbox"/> <b>subay</b> / single <input type="checkbox"/> <b>dul</b> / widow(er) <input type="checkbox"/> <b>boşanmış</b> / divorced	<b>16. Hal-hazırkı yaşayış ünvanı/ Current address</b>  	<b>17. Telefon nömrəsi və elektron poçt ünvanı / Phone number and email address</b>  
<b>18. Hazırkı iş yeri və ixtisas / Current occupation and specialty</b>  	<b>19. Azərbaycan Respublikasına nə vaxt gəlməyi planlaşdırırsınız? / When are you going to visit the Republic of Azerbaijan?</b>  	
<b>20. Nəqliyyat vasitəsinin növü (əgər minik avtomobildirsə, dövlət qeydiyyat nişanı) / Type of transport (if it is a car, license number)</b>  	<b>21. Azərbaycan Respublikasında qalacağınız müddət (gün) / Duration of your stay in the Republic of Azerbaijan (days)</b>  	<b>22. Səfər edəcəyiniz son şəhər və ölkə / Final destination (city, country)</b>  
<b>23. Azərbaycan Respublikasına nə vaxtsa səfər etmişinizmi? / Have you ever visited the Republic of Azerbaijan?</b> <input type="checkbox"/> <b>bəli</b> / yes <input type="checkbox"/> <b>xeyr</b> / no  <b>Səfər etdiyiniz təqdirdə, sonuncu səfərin tarixi/ If yes, date of the last visit</b>  	<b>24. Nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza almısınızmi? / Have you ever been issued a visa to the Republic of Azerbaijan?</b> <input type="checkbox"/> <b>bəli</b> / yes <input type="checkbox"/> <b>xeyr</b> / no <b>Almışınızsa, sonuncu vizanın:/If yes, the last visa's:</b> <b>nömrəsi/</b> number _____ <b>verilmə tarixi/</b> issue date _____ <b>verildiyi yer (şəhər, ölkə)/</b> place of issue (city, country) _____	<b>25. Sizə nə vaxtsa Azərbaycan Respublikasına səfər etmək üçün viza verilməsindən etiraz olunubmu? / Have you ever been refused a visa to the Republic of Azerbaijan?</b> <input type="checkbox"/> <b>bəli</b> / yes <input type="checkbox"/> <b>xeyr</b> / no <b>Olunubsa, etirazın tarixi /</b> If yes, date of refuse ____
<b>26. İctimai təhlükə yarada biləcək infeksiyalı xəstəliyə tutulmusunuzmu? / Did you suffer from any communicable disease of public health significance?</b> <input type="checkbox"/> <b>bəli</b> / yes <input type="checkbox"/> <b>xeyr</b> / no <b>Əgər tutulmusunuzsa, xəstəliyin adı / If yes, the name of disease</b>  		
<b>27. Nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunmusunuzmu? / Have you ever been charged of any criminal offences?</b> <input type="checkbox"/> <b>bəli</b> / yes <input type="checkbox"/> <b>xeyr</b> / no <b>Əgər cəlb olunmusunuzsa, nə vaxt / If yes, when?</b>  		
<b>28. Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə səfər etmişinizmi? / Have you ever visited Nagorno Karabakh region of the Republic of Azerbaijan occupied by the Republic of Armenia?</b> <input type="checkbox"/> <b>bəli</b> / yes <input type="checkbox"/> <b>xeyr</b> / no <b>Səfər etdiyiniz təqdirdə, nə vaxt / If yes, when?</b>  		
<b>29. Səfərinizin məqsədi / Purpose of your visit</b> <input type="checkbox"/> <b>rəsmi</b> / official <input type="checkbox"/> <b>işgüzar</b> / business <input type="checkbox"/> <b>turizm</b> / tourism <input type="checkbox"/> <b>əmək</b> / employment <input type="checkbox"/> <b>elm</b> / scientific <input type="checkbox"/> <b>təhsil</b> / education <input type="checkbox"/> <b>müalicə</b> / medical <input type="checkbox"/> <b>mədəniyyət</b> / cultural <input type="checkbox"/> <b>idman</b> / sports <input type="checkbox"/> <b>şəxsi səfər</b> / private visit <input type="checkbox"/> <b>humanitar</b> / humanitarian	<b>30. Vizanın növü / Type of visa</b> <input type="checkbox"/> <b>giriş</b> / entry <input type="checkbox"/> <b>tranzit</b> / transit	<b>31. Girişin sayı / Number of entries</b> <input type="checkbox"/> <b>birdəfəlik giriş vizası</b> / single entry visa <input type="checkbox"/> <b>çoxdəfəlik giriş vizası</b> / multiple entry visa <input type="checkbox"/> <b>birdəfəlik tranzit vizası</b> / single entry transit visa <input type="checkbox"/> <b>ikidəfəlik tranzit vizası</b> / double entry transit visa
<b>32. Sizi Azərbaycan Respublikasına dəvət edən tərəfin tam adı, ünvanı və telefon nömrəsi / Full name, address and phone number of the inviting party to the Republic of Azerbaijan</b>  		

**33. Azərbaycan Respublikasında qalacağınız ünvan və telefon nömrəsi / Address and phone number of your stay in the Republic of Azerbaijan**

**34. Səfəriniz kim tərəfindən maliyyələşdirilir? /**  
By whom will be covered cost of your visit?

**35. Azərbaycan Respublikasında işləmək niyyətiniz varmı? / Do you intend to be employed in the Republic of Azerbaijan?**  
 **bəli** / yes  
 **xeyr** / no

**36. Azərbaycan Respublikasında təhsil almaq niyyətiniz varmı? /**  
Do you intend to study in the Republic of Azerbaijan?  
 **bəli** / yes  
 **xeyr** / no

**37. Pasportunuzda qeyd olunan və sizinlə birlikdə Azərbaycan Respublikasına səfər edən şəxs(lər) barədə məlumat / Information about the person(s) included in your passport and traveling with you to the Republic of Azerbaijan**

soyadı / surname	adı / name	doğulduğu tarix /date of birth	doğulduğu yer /place of birth	qohumluq əlaqəsi / relationship

**38. Mən təsdiq edirəm ki, ərizədə göstərilən sualları oxuyub başa düşdüm və düzgün cavab verdim. Anlayıram ki, hər hansı yanlış məlumat nəticəsində mənə viza verilməsindən imtina edilə bilər. /**

I certify that I have read and understood all the questions in this application and correctly responded to all of them.  
I understand that any false or misinformation may result in the refusal of visa.

**Viza verilməsi üçün ödənilən dövlət rüsumu müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır. /**  
The state fee paid for visa registration is not given back irrespective of the result of consideration of application.

**Ərizəçinin və ya onun nümayəndəsinin imzası /**  
Signature of applicant or his/her representative

**Yer və tarix /**  
Place and date

**XİDMƏTİ QEYDLƏR / FOR OFFICIAL USE ONLY**

Ərizənin qəbul edilməsi tarixi:

Viza:  
Verildi:  
Etibarlıdır (gün, ay, il)  
Etiraz edildi:

Vizanın kateqoriyası:  
Adı  
Xidməti  
Diplomatik

Səfərin məqsədi də nəzərə alınmaqla, aşağıdakı sənədlər qəbul edilmişdir:

- pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 (üç) ay artıq olmalıdır);
- biometrik identifikasiya tələblərinə uyğun 2 ədəd rəngli fotosəkil (3 X 4);
- tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);
- əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);
- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti;
- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaş olduğu və ya daimi qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda);
- müayinə və ya müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış;
- dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və s.) təminatı barədə öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd;
- turizm vauçeri və ya turizm yollayışı, sərnəşin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər belə obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd;
- təyinat ölkəsinə getmək vizasının (təyinat ölkəsinə səfər etmək üçün vizasız rejim müəyyən olunmuş ölkələr istisna olmaqla) və müraciət olunan ölkədən təyinat ölkəsinə getmək üçün nəqliyyat biletinin surətləri (əldə etmək mümkün olduğu təqdirdə);
- 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəblərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün yuxarıda qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnaməsinin surəti, valideynlərinin və ya qanuni nümayəndəsinin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri;
- viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd.

**Qeyd.**